

# Azərbaycan Respublikası

## Nazirlər Kabinetinin Qərarı

№ 78

Bakı şəhəri, 30 mart 2021-ci il

**“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında**

“Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamının 6.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət

Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (3 nömrəli əlavə).

**Əli ƏSƏDOV**

**Azərbaycan Respublikasının Baş naziri**